


AÇIQ PƏNCƏRƏ

Görünənlər və görünməyənlər...



Bu yaxınlarda 70 yaşıını qeyd etdiyimiz tanınmış şair Fəxrəddin Teyyubun "Ədəbiyyat qəzeti"ində (19 sentiyabr, 2020) bir səhifə dolusu şeirləri çap olunmuşdu. Ali zövqlü oxucuların favoriti olan həmin qəzeti, hər həftə intizarla gözləyən bir oxucu kimi, mən də - o şeirlərləri oxumaya bilməzdim. Ümumiyyətlə Fəxrəddin Teyyubun yazıları son vaxtlar tez-tez qarşımı çırır. (nə yaxşı ki!) bəzən gecələr təklikdə qalanda yaxın həmdəmiməm, - qu laq həyanişənən əvvəl. O ki, qaldı həmin şeirlərdə bu günün qələbələri, qayğıları əks-səda versin, həm də yeni söz, təzə duyğular, düşüncələr topaları gözə dəysin, - ona mən reaksiya verməyim. Belə yazılar əlbəttəki, bütün ədəbi içtimayyətimiz kimi mənim də qəlbimi sevinc hissələri ilə doldurmali, fikrimi bir qədər uzaqlara səsləməli idi.

Şairin "Pəncərəmdən baxıram" şeiri diqqətimi çəkdi, ilk dəfə o qədər şeirlərin içində nədənsə onu oxumağa başladım. Göründüm ki, şair doğurdan da öz pəncərəsindən baxır, - həm də etiraf edir ki, "pəncərəmdən baxıram", - hansısa yad, başqa bir pəncərədən yox! Həm də hiss olunur ki, onun pəncəpəsi həmişə açıqdır, hətta qışın oğlan çağında da. Pəncərəsinin nəfəsliyi bəs eləmir ona. Bütöv bir tayıni açıb baxırsın...dünyaya! İndi mən həmin pəncərədən bəzi görünməyən yerlərin (görünənləri göstərməyə ehtiyac varmı?) böyürbəsi, yan-yörəsi haqqında danışmaq istəyirməm. Dünyanın, onun bir ölkəsinin, bir şəhərinin küçələri onun gözlərinin içindən, qəlbinin rəngbərəq duyğu və düşüncələrinin isti və soyuqlugundan, işqli və qaranlıq guşələrindən kecib gedir: "Sükut icindədir qəmli küçələr"-deyir, - qəm və sükutun, - bir xurcumun iki tayının-yəni, - birində sükut, birində qəm... elementlərini qoyur ortaliga. Baxıb görürürük ki, qarşidan sonu görünməyən bir yoluñ yolcusu, - yol adamının, yol övladının, yol oğlunun- şairin addım səsələri... eşidilir! Bilir ki. ilahi sırrlərə çatmaq, ona sahib olmaq üçün, həqiqət çırığı həmişə yanmalı, işiq saçmalıdır. Ciniyinlərində poetik məna və düşüncə qutmanları, - poeziyanın fəlsəfəsi, fəlsəfənin poeziya caraları, dibi-dibəyi görünməyən uzaqlıq, nəhayətsizlik... "Nə olsun işqdan hər tərəf ağıd!" - deyir, -amma görür ki, bu ağılığın içinde insan addımlarına həsrət, insan nəfəsinə, səsinə həmişə təşənə qalan küçələr yetim- yetim, qarala-qarala uzanır, susur. Şairin poeziyasında İNSAN, onun arzuları, əməlləri əsas götürülür. Bu mənzərəyə göz qoyan oxucu öz təxəllüyində, - suffiliyində bütün bunları, - antiteza elemək, bir növ yola vermek həvəsində bulunur. Yəni baxıb görür ki, nədənsə bağlar, bağçalar solğun görünür...aradakı hətta sevgi bağantwortları da pozulub, bunlar şairə çöçün gəlir, - hiss edir ki, qabaq-qənşər olduğu oturacaqlar da üşüyür...tənhalıqdan: "-Elə bil anası ölmüş usağı!" - ona görə! Şairin lirik "mən"inin qəddini əyən, əslində əymək istəyən, - bu müvəqəti ayrılığın modernik qatlardan oxuçu, müəllifə və onun obrazlarına qoşulur, içtimai və bədii fak-

tologiyadan bəhrələnərək təsvirlərin, olayların bazasının içində elə bil bir az fikrə dalmaq istəyir, çünki baxıb görür ki,

- Gözləyir yoluñ hər sevən kəsin, Məhəbbət qoxulu oturacaqlar!..

Hər tərəfin, hətta hər künçün, bucağın ana aquşu kimi istisi, hərarəti hər addimbaşı, - yəni, - həmisrabası hiss olunur. Açıq-aydın görünür ki, səadətin içində olanda, xöşbəxtlik yelləri ilə qol-boyun, əl-ələ gəzəndə, dolananda, onun semantik- semiotik hüdudları boynuca yollar keçəndə, dağlar aşannda, qədrini, qiymətini o qədər də, bilmədiyin həmin zamanların xifəti "bal dadan ana yuxusuna kimi" - poetik, bəzən də simvolik assosiasiyalarda boy göstərir; - "Ürəyim süfrədir, cöləm, bayram". - deyir, şair.

Zövqlü oxucu "Cöləm!" - deyən şairin hansı uzaq, həssas məqamlara, nəyə görə möhz indi işaret vurduğunu da anlaysın!

Fəxrəddin Teyyubun həmin şeirlərinin ümumi rühündən, deyilən o alqoritmdən, doğma Yurd, isti Vətən qoxusunu gəlir. Çünkü şairin "mən"i həmişə şair yazmır, söz söylemər, "Torpaq belləyirəm, yer şumlayıram". - deyir. Şumlanmış torpağı, bellənmış yeri...boş qoymaq olarmı? - əlbəttə yox, - şair sözləri, kəlmələri bərəketli toxumlar kimi... sepiр həmin yerlərə, özü də tek yox, əkinçi, zəhmətkeş küləklərin şərqli əlləri ilə. Çünkü bılır ki...göylər...səma...buludlar o sözləri, toxumları suvaraçaq, yaşadaçaq. Ona görə deyir ki..."Mən göyün üzündə olaydım gərək" - ona görə ki, onun performansında "şair ürəyi təyyarədir" - gecələr göylerdə Tanrıının dərgahında, - ucuşlar da, səhərlər isə doğma torpaqda, Ana Vətənin hüzurundadır! Həmin o "təyyarə ürəyin" stürdesəsi - Təmizlik, Hallallıq simvollarıdır, - özü də Vətənə, Yurda bağlı simvolik bir obrazlar timsalında... Görünür şairin Sükutunun improvizasiyaları çoxqatlı rənglərlə cilalanmışdır, çünkü:

- Ömrün- günün hesabı var sükütdə, Hər səslən cavabı var sükütdə!

- deyir şair. Ona görə də Fəxrəddin Teyyubun "mən"i bəzən ağır düşüncələrin sublimasiyasından, xilasından tezçənə qacmaq fikrində bulunmur, - işini vamla, asta-asta görür, yaxşı bılır ki, bu dünyanın ilk sakınları olan zəhmətkeş "qarışqan vaxt tapmir nəfəs almağa, şeirdi böcəyin asta yeriş..." Şair təbiətin dolu sükütunun analogiyasını axtarır, aramağa can atır, onun yeni səsli, təzə nəfəsli paradigmalarını elə anlamda təsvir edir ki, bəzən oxucu uzun bir sürə onun arentasiyasının axtarışında qalır: "Yapış yaxasından göydə buludun!" - deyir və soru edir: "Hardadır ünvanı görən süküt?", ərz edir ki, şeir yazılmır şeir doğulur, - özü də sükütdən!

Alliterisiya, - məna, - söz sixlığı, həm də şürə axını cəmisi üccə bəndlilik "Ünvanlı şeir" adlı poetik nümunədə özünü daha qabarlıq göstərir, acıq-aydın deyir ki, : "Axi, saf qəbimi niyə görmədin". Sonra da etiraf edir ki, bir bu məsələdə deyil, onun bütün işlərində həmişə bir lənglik, bəxti görirməzlik olub, : "İşim əzəl gündən çıxıb-

dir daşdan..." deyir. Düşüncə və duyğular stenoqraması kimi bir-bir yaddaşından gelib keçən ağrı-acılar üzə çıxır: Bir daha məlum olur ki, onun zənginə, məsum, temiz saf cağırışa, həm də bir qardaş harayına bir xanım- şairə cavab verməyib, müəllifin şeirsəl fikirləri dilinin ucunda qalib, - tumurcuq damcıları kimi... sonra da ünvanı bəlli bir xanım - şairəyə həmin bu ekzistensiyani öne çəkərək, yaxşı bir tənə tutuzdurur; Yəni sən məni itirdin, mən heç nəyisiz qalmamışam, əksinə mən qazandım ki... - səni taniya bildim:

Könlüə yatanı görüm biliram, Duygusuz, qəlbimə yaman deyəcək. Mən nəyi qazandım, özüm biliram, Son nəyi itirdin, zaman deyəcək!

Zaman da söz deyəndə elə-bələ söz demir axı. Hiss olunur ki, Fəxrəddin Teyyub şeirlərinə illüstrasiya çəkmir. Görünüş, mənzərə yaradıb rəng firçalarını bir-bir dəyişir ...həm də, aqressiv də deyil. Qələm yoldaşına hüsni-təvəzzəh göstərdiyinin cavabını ala bilmədiyi üçün, öz kövrək şair qəlbini ilə simpatiyasının havada qalib oxunmamış, aqılmamış dolu zərf kimi, rüzgarları üstü ilə sürüşə-sürüşə metaforiya yaratmasının nisgilini çəkir:

Nahaq çıxdım bacı axtarışına, Çətin Fərquanın əvəzi olsun,

- deye piçildiyir özü-özüne. (Fərquan Mehdiyeva bu yaxınlarda sıralarımızı vaxtsız tərk etmiş istedadlı bir şairə idi.) Fəxrəddinin cəmisi bir-iki şerindən söz açdırıb, amma onun yaradəciliğində hələ qatı aqilmamış o qədər dolğun şeirlər var ki ... Kim oxusa görər, hiss edər, - o şeirlərin uçsuz-bucaksız ərazilərində torağaylar civildəşə-civildəşə oxuyur, qışda budaqaların üzüyünü ala qarğalar dimdiklərində alıb aparır, halallıq zəhmət atadan-anadan artıq adamı urvatlı böyüdür, yaşıdır...Közərən kösövlər yollarda tüstülenir, övliyaların məzarları üstündə qurbanlıq cəngələr, qoçlar kəsilir, dəyirmandan-halallıq bərəkət yuvalarından evlərə, dirriklərə urvalıq un daşınır. Bu xəş güzaran, sülh məqamlarında sakit yaşamaq istəməyen Fəxrəddin və onun kimi minlərlə vətənsevərlər doğma Azərbaycanımızın torpaq ərazi bütövlüyü uğrunda döyüsmək arzusundadır:

- Yenə ön sıradə, yenə başdayam,

Oğul istəyirəm, bir "əyə "məni,

Nə olsun yaşıyam, ahlı yaşıdayam,

Çağırıb aparm cəbhəyə məni!, - deyir!

Bəli, bu günün qayğıları ilə yaşıyan şair yəqin yaxşı bılır ki, o, həmişə Vətən uğrunda gedən döyüşlərdə, daim cəbhənin ön sıralarındadır, bütün qələm yoldaşları ilə birgə. O, Vətəni qorumaq, onun bütövlüyü uğrunda döyüsmək, qohrəmanlar haqqında yazmaq, yaratmaq eşqi ilə, şair kimi refren boyunca gedərək - şeirdən-şeire, misradan- misraya, mənənədən-mənəyə dilini, poeziyasını təzələyərək, intuitiv tapıntıları sevgisi ilə seirli yolları keçərək öz ədəbi, şair bəxtinin arxasında gedir! Bilir ki... yaxında qələbələr var, zirvədə yeni, bütöv Azərbaycan görünür!!